

ZƏNGİLAN VƏ QUBADLI RAYONLARININ TORPAQ EHTİYATLARI, BƏRPA VƏ YAXŞILAŞDIRMA PROBLEMLƏRİ

Əlovsət Süleymanov

AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Kiçik Qafqazın cənub-şərqi hissəsində yerləşən Qubadlı və Zəngilan rayonlarının ərazisində müxtəlif torpaq tipləri yayılmışdır: karbonatlı qəhvəyi dağ-meşə torpaqları (sahəsi 27,8 min ha), yuylmuş qəhvəyi dağ-meşə torpaqları (sahəsi 5,3 min ha), meşə altından çıxmış dağ-qəhvəyi torpaqlar (sahəsi 38,2 min ha), dağ-boz-qəhvəyi (dağ şabalıdı) torpaqlar (sahəsi 47,4 min ha), açıq dağ-boz-qəhvəyi (acıq dağ şabalıdı) torpaqlar (sahəsi 16,1 min ha), alluvial-çəmən torpaqlar (sahəsi 12,4 min ha). Karbonatlı qəhvəyi dağ-meşə torpaqları 800-1800 m hündürlükdə yerləşməklə meşə altından çıxmış qəhvəyi dağ-meşə torpaqları və dağ-boz-qəhvəyi torpaqlarla əlaqələnir. Torpağın üst qatında humus 8,7%, ümumi azot 0,45%, udulmuş əsasların miqdari 100 qram torpaqda 37,5 mq.ekv, fiziki gilin miqdarı 67%-dir. Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları dəniz səviyyəsindən 1000-1600 m hündürlükde yerləşir. Torpağın üst qatlarında humusun miqdarı 5,5%, ümumi azot 0,25%, udulmuş əsasların miqdari 44,3 mq.ekv-dir. Dağ-boz-qəhvəyi (dağ-şabalıdı) torpaqlarının şimal sərhəddi şərti olaraq 600 m-dən, aşağı həddi 200 m-dan keçir. Humusun miqdarı üst qatda 2,45%, ümumi azot 0,18%, udulmuş əsasların miqdari 32,4 mq.ekv-dir. Açıq-dağ-boz-qəhvəyi torpaqları okean səviyyəsindən 200-450 m hündürlükde yerləşir. Torpağın üst qatında humusun miqdarı 2,31%, ümumi azot 0,16%, udulmuş əsasların miqdari 28,8 mq.ekv təşkil edir. Alluvial-çəmən torpaqları Araz, Həkəri və Bərgüşəd çaylarının vadilərində yerləşir. Humusun miqdarı 2,27%, ümumi azot 0,15%, 100 q torpaqda udulmuş əsasların miqdari 31,8 mq.ekv-dir. Qubadlı və Zəngilan rayonlarının torpaqları aqrokimyəvi, aqrofiziiki xassələrinə və keyfiyyət göstəricilərinə görə 5 aqroistehsalat qrupuna bölünməsdür.

I qrupa yüksək keyfiyyətli torpaqlar (80-100 bal) daxil edilmişdir ki, bu torpaqlar əsasən meşə ilə örtülü sahələrdər. Meşələrin torpaqqoruyucu və iqlimizə zamlayıcı rolunu nəzərə alaraq, onların saxlanılması və yaxşılaşdırılması üçün lazımi tədbirlər həyata keçirilməlidir.

II qrup – yaxşı keyfiyyətli torpaqlardır (61-80 bal). Bu torpaqların aqrokimyəvi və aqrofiziiki xassələrin təbii senozlar və kənd təsərrüfatı bitkilərinin bacarılməsi üçün çox əlverişlidir. Aqrotexniki tədbirlər həyata keçirməklə yüksək mahsul əldə etmək mümkündür. Eroziyaya qarşı meçə və meliorativ tədbirləri həyata keçirilməlidir. Suvarılan zonada növbəli əkin sistemi tətbiq etməklə üzvi və mineral gübərlərdən istifadə olunmalıdır.

III qrupu orta keyfiyyətli torpaqlar (41-60 bal) təşkil edir. Bu torpaqlar qida maddələri ilə zəif təmin olunmuşdur, az humuslu olmaqla zəif və orta dərəcədə eroziyaya məruz qalmışdır. Odur ki, meşələrin bərpası, 15-20° meyilli ərazilərdə əkinlərin dayandırılması, yem bitkilərinin əkinlərinin qiymətləndirilməsi aparılmalı, üzvi və mineral gübərlərdən istifadə olunmalıdır.

IV qrup aşağı keyfiyyətli torpaqlardan (21-40 bal) ibarətdir. Bu torpaqlar əsasən yuxa, zəif və orta dərəcədə eroziyaya uğramış, skeletli torpaqlardır. Torpaqlar az humuslu olmaqla qida maddələri ilə zəif təmin olunmuşdur. Aqrofiziiki xassələri əlverişsizdir. Bu torpaqların istifadəsi zamanı üzvi və mineral gübərlərdən istifadə zəruridir.

V qrup şərti olaraq kənd təsərrüfatı istehsalına yararsız torpaqları (20 bal və aşağı) shəhər edir. Bu torpaqlar hər iki rayonun ən yararsız torpaqlarıdır. Əksərən bu torpaqlar yuxa, çinqılı, yüksək dərəcədə yuyulmuş, struktursuz, qida maddələri ilə çox zəif təmin olunmuş və əlverişsiz aqrofiziiki xassələrə malikdir. Bu torpaqlardan istifadə üçün örtüs və biçənəklərdə croziyaya qarşı kompleks mürəkkəb tədbirlər həyata keçirilməklə torpaqqoruyucu meşə zolaqları salınmalıdır. Bütün qeyd olunanları nəzərə alaraq, hər iki rayonda irimiqyashlı torpaq tədqiqatının aparılmasını məqsədəməviş hesab edirik.